



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi



F.Köçərli adına Respublika  
Uşaq Kitabxanası

*“Saz - Söz sərvətimizin keşiyində”*



Aşıq Hüseyin Şəmkirlinin anadan olmasının 205, Aşıq Ələsgərin 195 illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait

Bakı – 2016

**Tərtibçi:**

**Ruhiyyə Məmmədli**

**Redaktor:**

**Zahirə Dadaşova**

Əməkdar mədəniyyət işçisi

**İxtisas redaktoru və  
buraxılışa məsul:**

**Şəhla Qəmbərova**

Əməkdar mədəniyyət işçisi

**“Saz-Söz sərvətimizin keşiyində”:** metodiki vəsait / tərt. ed. R. Məmmədli; red. Z. Dadaşova, ix. red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 33 s.

**©F. Köçərli adına Respublika Uşaq Kitabxanası , 2016.**

## Tərtibcidən

Azərbaycanda kökü neçə min illərə söykənən mənəvi bir qaynaq vardır. Ozan sənəti, aşiq sənəti, saz sənəti!

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır. YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Azərbaycanın aşiq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu əlamətdar hadisə aşiq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Biz çox şadıq ki, bundan sonra aşiq sənətimiz həm də YUNESKO tərəfindən qorunacaqdır.

Saz-söz dünyasında elə nadir və nəhəng simalar vardır ki, onları mənsub olduqları sənət sahəsinin simvolu hesab etmək olar. Bu aşıqlar Azərbaycanın aşiq sənətinin bütün dönenmlər üçün sənət pasportu olmaq haqqının əsas daşıyıcılarıdır. Bu gün yubileyini qeyd etdiyimiz Aşıq Hüseyin Şəmkirli, Aşıq Ələsgər belə yüksək xüsusiyyətlərə malik olan aşıqlarımızdanıdır. Düz dəyərli aşıqlarımız eyni dövrə yaşamış, bir-biri ilə çox gözəl münasibətdə olmuşlar. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi metodika şöbəsi olaraq biz də, aşiq sənətinin kitabxanalarımızda təbliği üçün bu dəyərli sənətkarlarımıza haqqında yazılmış “**Saz-Söz sərvətimizin keşiyində**” adlı vəsaiti işləməyi özümüzə borc bildik. Vəsaitin I hissəsi “**Haqq aşığı - Aşıq Hüseyin Şəmkirli**” adlanır. I hissə Aşıq Hüseyin Şəmkirlinin həyat və yaradıcılığından bəhs edir. Vəsaitin II hissəsi isə “**Ələsgərəm, hər elmidən halıyam...**” adlanır və Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs edir.

## **Haqq aşağı - Aşıq Hüseyin Şəmkirli**

Aşıq poeziyası və aşiq sənəti Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin bir sahəsidir. Həmişə xalqla qırılmaz əlaqədə olan aşiq yaradıcılığı həyatın və zəmanənin tələblərinə uyğun inkişaf edərək müxtəlif mərhələlərdən keçmiş, parlayıb çıçəklənmiş, kamil ustalar yetirmişdir. Aşıq sənətinin yüksəlişi ustad aşıqların və qüdrətli xalq dastanlarının yaranması ilə bağlı olmuş, xalqımızın bədii fikir tarixinin yeni mərhələsi kimi qeyd olunmuşdur. Bu dəyərli keyfiyyətlərə malik olan aşıqlarımızdan biri də Aşıq Hüseyin Şəmkirliidir. Tanınmış aşıqlardan olan, bu il 205 illik yubileyini qeyd etdiyimiz Aşıq Hüseyin Şəmkirli aşiq sənətinin klassiklərdən hesab olunur. Onun yaradıcılığında vətənpərvərlik, el-obaya, torpağa olan bağlılıq öz əksini tapıb. Xalq sevgisindən, gözəllilikdən ilham alan aşiq öz sənətini müasir aşıqlarımıza miras qoyub getmişdir.

Aşıq Hüseyin Şəmkirli 1811-ci ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuşdur. Aşıq Hüseyin Şəmkirli cavan vaxtlarında Qapanlı kəndindən Qaracəmirli kəndinə köçmüş, ömrünün axırına qədər burada yaşamışdır. Aşıq Hüseyin gənc yaşlarından şeir yazmağa başlamış, dövründən, zəmanəsindən şikayətçi olmuş, bu mövzuda şeirlər qoşmuşdur. “Dilqəmi” saz havasını Aşıq Hüseyin Şəmkirli Yəhya bəyin nakam taleyi ilə bağlı yaratmışdır. “Yəhya bəy və Dostu xanim” adlı dastan bu gün də aşıqların dilində söylənməkdədir. Aşıq Hüseyin Şəmkirli Azərbaycan, ərəb və fars dilində mükəmməl təhsil almışdır. Deyilənə görə Aşıq Hüseyin 10 ilə yaxın Şərqi ölkələrini gəzib. Aşıq “Zarıncı”, “Zeynalabdini”, “Sarayı”, “Şəmkir gözəlləməsi”, “Hüseyni”, “Dilqəmi” kimi gözəl saz havaları, 1000 qatara yaxın şeir söyləyib və 3 dastan yaradıb.

Atası Qurban kişi oğlunu Alabaşlı kəndində yaşayan məşhur dəmirçi Kəblə Bağırın yanına gətirərək ona şəyird verir. Kəblə Bağır adı dəmirçi deyildi, mükəmməl mədrəsə təhsili almış, ərəb-fars dillərini öyrənmiş dövrünün gözüəçıq,

savadlı, yeni fikirli adamlarından biri idi. Kəblə Bağır dəmirçilik sənəti ilə yanaşı saz çalar, şeir qoşar, “Məzлum” təxəllüsü ilə qoşmalar yazardı. Kəblə Bağır az vaxt içərisində Hüseynin istedadını qiymətləndirir, ona saz, söz sənətinin sırlarını öyrədir. Hüseynin əlində dəmir, ürəyində söz muma dönür.

Nazlı yarın gül yanağı,  
Yaraşıbdır xal üstünə.  
İncə beldə gümüş kəmər  
Düzülübdür pul üstünə.

Bəzi rəvayətlərə görə Aşıq Hüseyin Şəmkirli Molla Pənah Vaqifin bacısı nəvəsidir. Burada özünü doğruldan müəyyən bir tərəf də var, “Qoç igid dayısına oxşar”. Vaqif nəfəsi, şeir ənənəsi Şəmkirli Aşıq Hüseyində özünü göstərirdi. Vaqifin məşhur “Oynasin” rədifli qoşmasının davamını biz Şəmkirlinin eyni adlı qoşmasında görürük. Bu genetik koddan, ənənədən də irəli gələ bilərdi. Aşıq Hüseyin Şəmkirlinin dövründə onunla üzbəüz gəlib, onun meydanında qürrələnə biləcək bir sənətkar görünmür.

Aşıq Hüseyin Şəmkirlinin altı yüz divanisi, təcnisi, yeddi yüz qifilibəndi, səksən bəhrıtəhvili olsa da, zəngin irlisinin çox az bir hissəsi bizə gəlib çatıb. Aşıq Hüseyin Şəmkirli yazıb, oxumaq bildiyindən şeirlərini həm də yazı şəklində ortaya qoyub. Aşıq Hüseynin əldə olan əsərləri nəhəng irlisinin cüzi bir hissəsidir.

Bununla belə bir çox dastan rəvayətləri və yüzə yaxın şeiri divanillər, müxəmməslər, təcnislər, qoşmalar yaddaşlara sığınış günümüze qədər gəlib çatıb. XIX əsr mənzərəsində Aşıq Hüseyin Şəmkirli, Aşıq Ələsgər və Aşıq Hüseyin Bozalqanlı Azərbaycan aşiq sənətinin unudulmaz üçlüyüdür. Cərgənin bu cür düzülüşü onların yaş dövrləri ilə bağlıdır. Aşıq poeziyasının inkişafında bu üçlük misilsiz xidmətlər göstərmişdir.

Bu il Aşıq Hüseyin Şəmkirlinin 205 illik yubileyidir. Aşıq Hüseyin Şəmkirli büyük simadır və onun yubileyinin geniş miqyasda, çox yüksək səviyyədə qeyd olunması olduqca vacibdir. Bu münasibətlə respublikamızın hər bir müəssisəsində kitabxanalarda, məktəblərdə, lisey və gimnaziyalarda bir sözlə aşiq sənətinə qiymət verən dövlət müəssələrində tədbirlər planı hazırlanmışdır. Həmçinin, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da belə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərin siyahısına kitab sərgisini, aşiq sənəti ilə bağlı kitab müzakirəsini, şeir, rəsm müsabiqəsini, ədəbi-bədii gecəni və başqa tədbirləri daxil etmək olar. Əvvəlcə kitabxanada Aşıq Hüseyin Şəmkirlinin kitablarının sərgisi təşkil olunur. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn: “Saz-Söz sərvətimizin keşiyində”, “Sazın əbədiyyət yolu”, “Saz-söz ustadı Aşıq Hüseyin Şəmkirli”, “Aşıq Hüseyin Şəmkirli-205”, “Haqq aşağı - Aşıq Hüseyin Şəmkirli”, “Mübariz ruhlu Aşıq Hüseyin Şəmkirli”, “Aşıq sənəti və Aşıq Hüseyin Şəmkirli”, “Xatirələrdə yaşayan sənətkar”, “Sözdən alıb, saza deym dərdimi...,” və s. İndi isə sərginin sxemini nümunə üçün veririk:



### Başlıq

Saz-söz ustadı-Aşıq Hüseyin Şəmkirli

Foto-stend.

1. Kitablarının nümayishi.
2. Dövrü mətbuatda çap olunan materialların nümayishi.
3. Görkəmlı insanların Aşıq sənəti və Aşıq Hüseyin Şəmkirli haqqında söylədikləri sitatlar.
4. Şeir parçası.

Aşıq gərək hər məclisdə sayılsın,  
Sözünü eşidən qansın, ayılsın.  
Kəlmə çıxar şirin cana yayılsın  
Qaldırıb səsini zilə, danışma.



## Görkəmli şəxsiyyətlərin Aşıq Hüseyin Şəmkirli haqqında söylədikləri fikirlər:

Aşıq Hüseyin Şəmkirli o xoşbəxt sənətkarlardandır ki, zaman axdılqca, sular durulduqca, sazin sarı simi könlümüzə toxunduqca dirilən, durulan söz xəzinəsi ilə ruhumuzu işıqlandırır, yada düşür, xatırlanır.

Hikmət dolu, nəsihət dolu əsərlər yaradan el sənətkarı Aşıq Hüseyin Şəmkirli elə xalqın qəlbində, ruhunda özünə yuva quraraq, onun sinəsində, hafızesində dövrdən-dövrə yaşamış, unudulmamışdır.

Aşıq Hüseyin Şəmkirlinin irsi böyük bir məktəbdir.

*Flora Xəlilzadə*  
Əməkdar jurnalist

Aşıq Hüseyin Şəmkirlinin şeirinin rəngləri, gözəlliyi bu lirikada işlədilən sözlərin çoxmənalılığı, xəlqiliyi ilk növbədə Azərbaycan dilinin zənginliyi ilə əlaqədardır.

Aşığın dili son dərəcə xəlqidir, xalq danışığına daha yaxındır. Həm də harmonik, ritmik xüsusiyyət Aşıq Hüseyn Şəmkirlinin şeirlərində daha güclüdür.

*Məhərrəm Qasımlı  
Professor*

Aşıq Hüseyn Şəmkirli XIX əsrдə yaşayıb-yaradan möhkəm tellərlə öz kökünə bağlı olan, əsaslı bir zəmin üzərində ucalan sənətkardır.

Aşıq Hüseyn Şəmkirli təbiətin hər fəslində baş verən dəyişiklikləri incəliklə, gözəllikləri həssaslıqla izləyir, müxtəlif əsrarəngiz lövhələrin sözlə şəklini çəkirdi.

*Barat Vüsal  
Şair*

Aşıq Hüseyn Şəmkirlinin 205 illik yubileyi münasibətilə kitabxanada “Saz-Söz sərvətimizin keşiyində” adlı şeir müsabiqəsinin keçirilməsi məqsədə uyğundur. Müsabiqə zamanı oxular yubilyarın həyat və yaradıcılığı ilə yaxından tanış olur, ən çox bəyəndikləri şeirlərini əzbərləyib, müsabiqəyə qatılırlar. Müsabiqəyə 1 ay hazırlıq görülür. Aşığın şeirlərini ən yaxşı söyləyən oxucu müdriyyət tərəfindən mükafatlandırılır.

## I Oxucu On beş il (təcnis)

Bəlkə məni nəzərindən salan var,  
Yada salmaz üç il, beş il, on beş il.  
Heç deməzmi mənim dərdim çəkən var,  
Həsrət qalar üç il, beş il, on beş il.

Dərya elmin vermək olmaz ay ada,  
Təbib olan, çağır gəlsin aya da,  
Göz görməsə, ağıl salmaz a yada,

Gəl görməyə üç il, beş il, on beş il.

Aşıq Söyün qalib dərd ayağında,  
Xəstə şəfa bular dərd ayağında,  
Ahu seyr eləyər dərd ayağında,  
Ovçu gözlər üç il, beş il, on beş il.

## **II Oxucu Yaxşıcı (qoşma)**

Bir adam ki, sənlə ülfət eyləsə,  
Yəqin onun əsil zati yaxşıcı.  
Namərd sənə quzupilov yedirsə,  
Mərdin quru məhəbbəti yaxşıcı.

Aşıq olan sözün söyləyər başdan,  
Sallabaş adamdan, ürəyi daşdan,  
Bədnəzər qonşudan, bədcins yoldaşdan,  
Qədirbilənlərin iti yaxşıcı.

Aşıq Söyün söylər kəlməni “tey”dən  
Dərsimi almışam “Əlif”dən, “bey”dən,  
Çörəksiz otaqdan, gözəlsiz evdən,  
Çölün, biyabanın otu yaxşıcı.

## **III Oxucu Sarı gül (qoşma)**

Yarın bağçasında üç gül açılıb,  
Ağ gül, qırmızı gül, bir də sarı gül.  
Hər üçü də bir-birindən öyməli,  
Ağ gül, qırmızı gül, bir də sarı gül.

O ağ gülün qapısından baxmalı,  
Qızıl gülü al yanağa taxmalı,  
Sarı gülü dəstə tutub qoxmalı,  
Ağ gül, qırmızı gül, bir də sarı gül.

Ağ gülü bənzətdim göy göyərçinə,  
Şəkər əzib dəhanının içində,  
Hüseyn müştaq olub gülün üçünə,  
Ağ gül, qırmızı gül, bir də sarı gül.

#### **IV Oxucu Hüseynim (qoşma)**

Hər səhərdə sənin adın söylənir,  
Hayif gəldin bu diyara, Hüseynim.  
Reyhan çox arifdi, tayı tapılmaz.  
Səni salar çox azara, Hüseynim.

Eynən qıfılbənddi zalımın sözü,  
Dünyaya tək gəlib keşisin qızı,  
Asıb otağından on səkkiz sazi,  
Sonra çəkər səni dara, Hüseynim.

Yetircəyin qollarını bağladar,  
Sinən üstün çar-çarpaz dağladar,  
Axır qorx ki, anacığın ağladar,  
Səni salar ahu zara, Hüseynim.

#### **V Oxucu Danışma (qoşma)**

Qafıl könül, bir məclisə varanda,  
Ver qabağa acı dilə, danışma.  
Hərcayı söyləmə, hərcayı demə,  
Laf eyləyib gülə-gülə danışma.

Aşıq gərək hər məclisdə sayılsın,  
Sözünü eşidən qansın, ayılsın,

Kəlmə çıxart, şirin cana yayılsın,  
Aşırıb sözünü zilə danışma.

Sözün mana tutma azğın axmağın,  
Xoşlanılmaz aralıqdan çıxmağın,  
Layiq deyil başa qaxınc qaxmağın,  
Öz eybini bilə-bilə danışma.

Yazılıq Söyüñ, əhdin yetər yerinə,  
Könül bağla aşıqların pırınə,  
Çək sözünü həqiqətə, dərinə,  
Hər qədirbilməzə belə danışma.  
Sözdən alıb, saza deyim dərdimi...,

### **Ədəbi bədii gecə**

Kitabxanada keçirilən tədbirlərin siyahısına ədəbi-bədii gecəni də daxil etmək olar. Bu tədbir oxuların ən çox sevdiyi tədbirlərdən biridir. Tədbirə aşiq yaradıcılığını yaxından izləyən aşıqlar, sənət adamları və s. qonaqlar dəvət olunur. “**Saz-söz ustadlarıımız**” adlı başlıq, aşiq sənətindən bəhs edən şəkillər divardan asılır. Səhnə gül-çiçəklə bəzədir. İlk önce tədbir iştirakçılarına Aşıq Hüseyn Şəmkirlidən bəhs edən slayd təqdim olunur. Tədbir aşiq musiqisinin sədaları altında başlayır. Aparıcılar səhnəyə çıxıb, tədbiri açıq elan edirlər.

**I Aparıcı:** Salam əziz və hörmətli qonaqlar. Xoş gəlmisiniz. Aşıq poeziyası və aşiq sənəti Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin bir sahəsidir. Ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olan aşiq sənəti öz mahiyyəti etibarı ilə həmişə xalq həyatına yaxın olmuş, müxtəlif tellərlə xalqın gündəlik mübarizəsi və mənəviyyatı ilə bağlanmışdır.

**II Aparıcı:** Bu gün bura Aşıq Hüseyn Şəmkirlinin 205 illik yubileyi münasibətilə yığışmışıq. Hikmət dolu, nəsihət dolu əsərlər yaranan el sənətkarı Aşıq Hüseyn Şəmkirli dəyərli

aşıqlarımızdan biridir. Musiqi ilə bağlılığın nəticəsidir ki, el sənətkarlarının yaratdığı sənət inciləri daha lirikdir, emosionaldır, oxucuda hiss-həyacan oyatmaq qabiliyyətini yüksəldir. Başqa aşıqlardan fərqli olaraq Aşıq Hüseyin Şəmkirli bəstəçi aşiq idi. O, bir çox saz havalarının müəllifi idi.

**II Aparıcı:** Aşıqların dediyinə görə Şəmkirli 10-dan çox hava bəstələyib, ancaq indi onun adı ilə ortada olan havalar “Aşıq Hüseyin gözəlləməsi” deyilən məşhur hava (Dastanı), “Zarındı havası”, “Şəmkir sarayı”, məşhur “Dilqəmi” saz havasıdır. Aşıq Hüseyin Şəmkirli yaradıcılığında havaların melodik tərkibinə baxanda adamı heyrət bürüyür ki, nə qədər yüksək musiqi duyumu olmalıdır ki, havanı bu cür dəqiqliklə bəstələyəsən. Təsadüfi deyil ki, bu havalardan ikisi “Dilqəmi” və “Aşıq Hüseyni” havaları bu gün solo saz ifaçılığında çox mühüm yer tutur. Şəmkirlinin şeirlərində bu gözəllik var.

**I Aparıcı:** Yarın bağçasında üç gül açılmış,  
Ağ gül, qırmızı gül, illah sarı gül.  
Hər üçü də bir-birindən sevməli,  
Ağ gül, qırmızı gül, illah sarı gül.

Nə qədər gözəldir. Bunların içərisində həm melodik axar, həm kolorit, həm cazibədarlıq var. Aşıq Hüseyin Şəmkirlinin sənət dünyası poeziyası, aşiq sənətindəki xidməti doğrudan da unudulmazdır. Aşıq Hüseyin Şəmkirlinin irsi böyük bir məktəbdır. Onun ırsını uca tutmaq lazımdır.

**II Aparıcı:** Hüseyin deyərlər adıma,  
Ellər yetişsin dadıma.  
Yarım düşəndə yadıma  
Yansa pərvanə layiqdir.

Aşıq Hüseyin Şəmkirli lirik şeirlərlə yanaşı, irihəcmli əsərlərin də müəllifidir. Bunların arasında “Vaqif” dastanı, “Hüseyin Reyhan” dastanı, “Aşıq Hüseynin Bəyçobanla əhvalatı”, Aşıq Hüseynlə Aşıq Ələsgərin görüşü” və s. dastan və poetik rəvayətlər var. Bəli, Aşıq Hüseyin Şəmkirlinin IX-XX yüzilliyə aid Qafqaz çevrəsinə mənsub olan qüdrətli saz-söz ustası olan Aşıq Ələsgərlə sənət əlaqələri barədə el-oba arasında çoxsaylı rəvayətlər dolaşmaqdadır. Gəlin kitabxanamızın oxucularının ifasında bu iki sənətkarın dostluğu ilə bağlı bir səhnəciyə tamaşa edək.

*Səhnə o dövrü xatırladan dekorasiyalarla bəzədir. Səhnəyə aparıcı, Aşıq Hüseyin Şəmkirlinin, Aşıq Ələsgərin və oğlu Talibin rolunu ifa edən oxucular çıxırlar.*

**Aparıcı:** Aşıq Hüseyin Şəmkirli yaylaqda olanda ürəyinə düşür ki, gedib Göyçədə Aşıq Ələsgəri görsün. Aşıq Hüseyin atını minir, sazını da ciyininə salır, yola düşür. Aşıq Ələsgərin də ürəyinə damır ki, Aşıq Hüseyin Şəmkirli onlara qonaq gələcək. Aşıq Ələsgər oğlu Talibi yanına çağırır.

**Aşıq Ələsgər:** Oğlum Talib bu gün bizə Aşıq Hüseyin Şəmkirli qonaq gələcək. Gətir bura qoç bağla, gələndə qabağında kəsəcəm.

**Aparıcı:** Aşıq Hüseyin Şəmkirli gəlib kəndə girir, görür ki, damın üstündə bir kişi oturub qəlyan çəkir. Bilir ki, bu Aşıq Ələsgərdir.

**Aşıq Hüseyin Şəmkirli:** Salamməleyküm.

**Aşıq Ələsgər:** Əleykəssalam, Aşıq Hüseyin Şəmkirli!

**Aparıcı:** Aşıq Ələsgərlə Aşıq Hüseyin oturub xeyli söhbət edirlər, çay içib, çörək yeyirlər. Camaat Aşıq Hüseyin Şəmkirlinin gəldiyini eşidib, Aşıq Ələsgərin evinə toplaşırlar. Bir qədər keçəndən sonra Aşıq Hüseyin Şəmkirli Aşıq Ələsgərə deyir.

**Aşıq Hüseyin:** Gəl deyişək. Camaat bizi dinləməyə gəlib.

**Aşıq Ələsgər:** Hüseyin əmi məsləhət sizindir.

**Aparıcı:** Aşıq Hüseyin aldı, görək nə dedi, məclisdəkilər nə eşitdi:

**Aşıq Hüseyin:** Analar oğlan doğanda

Qoy doğsun oğlanı mərd;  
Atası kamil olan

Tez tapar dövranı mərd;  
Axşamadək ac da qalsa,  
Bir tikə yalqız yeməz;  
Gedəni yoldan qaytarar,  
Xub saxlar mehmanı mərd.

**Aşıq Ələsgər:**Hüseyn əmi, mənim də bu qafiyədə “Mərd” sözüm var. İcazə versən, mən də onu oxuyaram.

**Aşıq Hüseyin:** -Çox şad olaram, buyur.

**Aşıq Ələsgər:** Altı gündə xəlq eylədi

Aləmi sübhani mərd;  
Aya, günə qərar qoyub,  
Dolanır dünyani mərd.  
Məhəmməd şəninə endi  
Doxsan min kəlmə tamam;  
Osman yazdı, cəm eylədi  
Otuz cüz Quranı mərd.

**Aşıq Hüseyin:**Bir mərd ilə ülfət qılan  
Axır bir gün mərd olu;  
Namərd ilə ülfət qilan  
Çöl – biyaban gərd olu.  
Namərd bir mehman görəndə  
İki gözü dörd olu;  
Mərd çəkər alar əlindən,  
Gen açar sufranı mərd.

**Aşıq Ələsgər:** İbrahimli Xəlilullah  
Əhd-peyman eylədi;  
Çıxartdı Mina dağına,  
Oğlun qurban eylədi;

Həcər yandı, nalə çəkdi,  
Ahü fəğan eylədi;  
Barilahim kərəm qıldı,  
Göndərdi qurbanı mərd.

**Aşıq Hüseyin:** Aşıq Hüseyin deyər,  
Namərd binişan olu;  
Bir məclisdə namərd olsa,  
Məclis pərişan olu.  
Mərd bir məclisə varanda,  
Məclis ürəvşan olu;  
Hər yerdə bir xanə yapar,  
Kəşt eylər cahanı mərd.

**Aşıq Ələsgər:** Ələsgər adın qurbanı,  
Ya Məhəmməd Mustafa!  
Şəninə ayə xətm oldu,  
Əl -ətasan,qul kəfa.  
Dinini aşkar eylədi,  
Münkirə verdi cəfa;  
Qılıncı mərd, qüvvəti mərd,  
Atı mərd, meydanı mərd.

**Aparıcı:** Aşıqların başına yiğisan camaat onlardan yeni bir deyişmə istəyirlər. Bu dəfə aşıqlar “Oynasın” sözü ətrafında deyişməyə başlayırlar.

**Aşıq Hüseyin**  
Başına döndüyüm toy adamları,  
Siz də deyin təzə gəlin oynasın.  
Adını demirəm, eldən ayıbdı,  
Qəmzəsi bağrimı dələn oynasın.

**Aşıq Ələsgər:**

İltimas eylərəm gedən canlardan,  
Dost-düşmən içində yar oynamasın!  
Cavandı, oynamaq ona xoş gəlir,  
Bizə əysikliyi var, oynamasın!

### **Aşıq Hüseyin**

Bir tuba boyludu, zülfəri dəstə,  
Dərdini çəkməkdən olmuşam xəstə,  
İşarət eylərəm anlayan kəsdə,  
Dostunun qədrini bilən oynasın.

### **Aşıq Ələsgər**

Xudam, mərdin işin salma müşkülə,  
Əhli-dili yetir sən əhli-dilə,  
Bülbülü gülə yaz, gülü bülbülə,  
Qönçənin üstündə xar oynamasın!

### **Aşıq Hüseyin**

Duman gəldi, uca dağı büründü,  
Yar qəhri çəkməkdən canım çürüdü,  
Bu məclisdə əyləşənin biridi,  
Yaşmağın altından gülən oynasın.

### **Aşıq Ələsgər**

Ələsgərəm, gözəllərdi əzbərim,  
Belə mürvət olmaz, kərrari-kərim!  
Zəhmət-zillət çəkən yazıq əllərim,  
İnsafdimi, səndə nar oynamasın?!

### **Aşıq Hüseyin**

Dostlar arasında hey ola düzlük,  
Olmaya xayınlıq, həm ikiüzlük,  
Hər əlində vardı bir ala yüzlük,  
Yüzlüyü əlinə alan oynasın.  
Şəmkirli Hüseyinəm, elərəm fəğan,

Yaş yerinə didələrim tökər qan,  
Həm gəlindi, həm gözəldi, həm cavan,  
Məni bu dərdlərə salan oynasın.  
Başına döndüyüm toy adamları,  
Siz də deyin, toya gələn oynasın.

**Aparıcı:** *Camaatın istəyini nəzərə alaraq bu dəfə aşıqlar  
“Düşməsin” sözünü əsas tutaraq deyişməyə başlayır.*

### **Aşıq Ələsgər:**

Hərcayının, dilbilməzin ucundan  
Dönə-dönə mən ziyanı düşmüşəm.  
Doymaq olmaz gözəllərin buyundan,  
Pərvanətək yana-yana düşmüşəm.

### **Aşıq Hüseyn:**

Qırxlar piri özü verib dərsimi,  
Şair cərgəsində sana düşmüşəm.  
Arif məclisində, alim yanında  
Neçə dəfə imtahana düşmüşəm.  
*Deyişmədən sonra ifaçılar alqış sədaları altında səhnədən  
ayrıılırlar.*

**I Aparıcı:** Bu deyişmələrdən də aydın olur ki, Aşıq Hüseyn Şəmkirli aşiq şeirinin rəngarəng, zəngin formalarında müxtəlif mövzularda sənət nümunələri yaratmışdır. Aşıq Hüseynin əsərlərinin sənətkarlıq cəhətdən kamilliyi onların forma gözəlliyyində, məzmun dərinliyində özünü göstərir. Aşıq Hüseyn Qurbanı, Abbas Tufarqanlı, Sarı Aşıq, Kərəm, Xəstə Qasım, Abdulla, Dilqəm kimi ustadlarından çox şey öyrənmiş, bəhrələnmişdir, özü də bu sahədə yeni şeir formaları, saz havacatları, heç kimə bənzəməyən, zərif duyğuların, geniş müşahidənin məhsulu olan sanballı əsərlər yaratmışdır. Şəmkirdə,

Gəncədə, Tovuzda, Qazaxda yaşayış aqsaqqallarımız “Dastanı”, “Sarayı”, “Şəmkir gözəlləməsi”, ”Ovşarı”, “Zarinci”, “Dilqəmi”, “Zeynalabdini” kimi saz havalarını Hüseyin Şəmkirli yaratmışdır.

**II Aparıcı:** Aşığın yaradıcılığının mövzu və janr əhatəsi genişdir, rəngarəngdir. O, yeni saz havaları bəstələdiyi kimi, yeni şeir formaları da yaratmış, aşıqlarımızın repertuarında özünə əbədi yer tutan maraqlı dastanların da müəllifi aşiq sənətinin tarixində seçilən, sevilən, yaratdıqları dillərə düşüb əzbərlənən sənətkarlar səviyyəsinə yüksəlmişdir. Aşığın yaradıcılığında ustادnamələr mühüm yer tutur: Misralarında onun özündən, öz həmkarlarından tələb etdiyi bu xüsusiyyətlər haqqında həməsri Aşıq Ələsgər deyirdi:

Aşıq olub diyar-diyar gəzənin  
Əzəl başdan pürkamalı gərəkdir.

**I Aparıcı:** Müsbət dədə-baba ənənələrinin qorunmasına, əslinə, nəslinə, obasına, oymağına layiq yaşamağı üstün tutan aşiq:

Yaman oğul yaxşı ata yerində,  
Qaldığından qalmadığı yaxşıdır.

Sözlərində demək istəmişdi ki, elə etmək lazımdır ki, yaxşilar yamanlarla, mərdlər namərdlərlə əvəz olunmasın.

Namərd sənə quzu, plov yedirtsə,  
Mərdin quru məhəbbəti yaxşıdır.

sözlərində Aşıq Hüseyin insanlarda olan mərdliyin, düzlüyün, ağıl-kamalın, əqidə bütövlüyünün ona ucalıq gətirməsindən danışır. Məhz belə müsbət xüsusiyyətlər malik olan adamlarla ülfət saxlamağı, dostluq etməyi tövsiyyə edirdi.

**II Aparıcı:** Məhəbbət lirikasının bənzərsiz nümunələrini yaratmış Şəmkirli Hüseynin yaradıcılığında rənglərin doğurduğu anımlara tez-tez təsadüf olunur. Aşiq “Könül” adlı zəncirli müxəmməsində müxtəlif rənglərdən məharətlə istifadə edərək şeirinin təsir qüvvəsini artırmışdır.

Düxtərin gül sıfəti,  
İrəngi ala qırmızı.  
...Qoyubdu tər xınanı,  
Ağ nazik ələ qırmızı.  
Məclis içində sağı,  
Əldə piyalə qırmızı.  
Mey üstündən nuş edibdi,  
Ləbləri lalə qırmızı.

Burada sənətkar gözəlin üzünü də, başındaki şalı da, əlindəki xınanı da, əlində tutduğu piyaləni də dodaqlarının rəngini də qırmızı rəngdə təsvir etmişdir. Qırmızı rəngin xoşbəxtlik, vüsəl, səadət rəmzi olduğunu bilən aşiq sevgilisini bu rəngdə təsəvvür edir.

**I Aparıcı:** Aşiq məhəbbət mövzusunda qələmə aldığı şeirlərində gözəlin zahiri təsvirinə geniş yer verməklə yanaşı, onu həm də ağıllı, kamallı, döyümlü, tədbirli, əhdinə sadıq görmək istəyir. Bu xüsusiyyətlər bir-birini tamamladıqda gözəl həqiqi gözəl adlandırılır.

Hər yetən gözələ, gözəl demərəm,  
Gözəldə özgə bir əlamət olar.

deyən aşiq gözəl qızlarımıza zahiri göyçəkliklə yanaşı, həm də yüksək mənəvi keyfiyyətlər arzulamışdır.

**II Aparıcı:** Gözələ, ailəyə, dosta, övlada, torpağa, daşa, təbiətə, vətənə və s. olan məhəbbət hissələri bir-biri ilə əlaqəli şəkildə verilir. Ümumiyyətlə gənc nəslin milli ruhda tərbiyəsində, vətənpərvərlik hissələrinin formalaşmasında aşiq yaradıcılığının,

xüsusilə vətənə, millətə, qəhrəmanlığa həsr olunan şeirlərin böyük rolu var. Hüseyn Şəmkirlinin yaradıcılığında bu əlamətlərin əksəriyyətini görür, onların necə təbii bir ilham, çılgın ehtirasla tərənnüm edildiyinin şahidi oluruz.

**I Aparıcı:** O, hər şeyi dərindən sevdiyi üçün başqalarına da, sevdirdə bilmış, bu səbəbdən də onun şeirləri dillər əzbəri olmuşdur. Aşağıın əsərlərində ana təbiətin başı qarlı uca dağları, dərin dərələri, çağlayan çayları, dərman çıçəkləri, çölləri, düzləri, lilparlı bulaqları sevilə-sevilə tərənnüm edilir. O, bunları coşqun bir ilhamla vəsf edir. O, təbiətin hər fəslində baş verən dəyişiklikləri incəliklə, gözəllikləri həssaslıqla izləyir, müxtəlif əsrərəngiz lövhələrin sözlə şəklini çəkir. Aşağıın ətraf mühiti müşahidə qabiliyyəti, hadisələri dərk etmək bacarığı xüsusi ilə güclüdür.

**II Aparıcı:** Dodaqdəyməz təcnis formasında qələmə aldığı “Qıjqıj” şeiri bu cəhətdən xarakterikdir.

Qiş cilləsi, Xıdır İlyas gələndə,  
Hərlənər gərdişi ay eylər qıj-qıj,  
Qar selə dönəndə, yaz açılında,  
Şaqqıldar leysanı ay eylər, qıj-qıj.

Yaz fəqli qarların, buzların əriyib sel kimi üzü aşağı qıjılıtlarla axmasını daha canlı, qabarık çatdırmaq üçün “ş”, “ç”, “j” səslərindən, hərflərindən yerli-yerində istifadə olunmuşdur. Belə bədii ifadə vasitələri ilə zənginləşməsi aşiq şeirində xəlqiliklə bağlıdır.

**I Aparıcı:** Mübariz ruhlu Hüseyn Şəmkirli poeziyasında bəzən bir kövrəklik, giley-güzar da özünü bürüzə verir:

Sək rəqibi bir muyunla bağlaram,  
Şamlar yaxıb, bağrim basın dağlaram.  
Bu səbəbdən ah çəkibən ağlaram,  
Qohumum vay, qardaşım vay, elim vay.

Bu misralar həmvətənlərinin ağır güzaranına, əzab-əziyyətinə biganə qala bilməyən, onların dərdini öz dərdi hesab edən bir aşığın ürəyindən süzülüb gələn misralardır.

**II Aparıcı:** Belə çoxşaxəli, yüksək bədii, mənalı, məzmunlu, zəngin bir ədəbi irs qoyub getmiş bu görkəmli aşiq Azərbaycanın folklor tədqiqatçıları ilə birlikdə xaricdə yaşayan ədəbiyyatşunas alımların də nəzər-diqqətini cəlb etmişdir. Azərbaycan folkloru və ədəbiyyatının qonşu Türkiyədə yorulmaz tədqiqat və təbliğatçısı Ürfan Ənvər Nəsrəddinoğlu “Türk dünyası araşdırması” (1986) toplusunda Hüseyin Şəmkirlinin adını həm əsrlərindən Aşıq Ali, Musa, Molla Cümə, Varxiyanlı Məhəmməd, Dilqəm, Ələsgərlə birlikdə çəkmiş və onların XIX əsrin məşhur saz-söz ustadları olduğundan bəhs etmişdir.

Aşıq Hüseyin məclisdədi yenə də,  
Qar içində alovlanır, odlanır,  
Qar altında saz məclisi başlayır,  
Yer altında saz məclisi başlayıb?!

*Barat Vüsal  
Şair*

**I Aparıcı:** Aşıq Hüseyin Şəmkirli 1891-ci ildə 80 yaşında haqq dünyasına qovuşsa da, onun zəngin ədəbi irsi Azərbaycan aşiq ədəbiyyatının ən gözəl nümunələri kimi dildən-dilə, eldən-elə dolaşmaqdadır və yüz illər keçsə də belə bu belə olacaqdır.

### **“Ələsgərəm, hər elmidən haliyam...”**

Saz-söz dünyasında elə nadir və nəhəng simalar vardır ki, onları mənsub olduqları sənət sahəsinin simvolu hesab etmək ana südü kimi halal görünür. Bu sıradan Azərbaycan aşılığının bütün dönenmlər üçün sənət pasportu olmaq haqqının əsas daşıycılarından biri Aşıq Ələsgərdir. Aşıq Ələsgər klassik

ədəbiyyatımızın qaynaqlarından şirə almış, zəngin aşiq sənətini dərindən-dərinə mənimsemmiş, böyük bir novator sənətkar kimi onu yeni mərhələyə qaldıra bilmışdır. Bu münasibətlə kitabxanalarda, məktəblərdə, lisey və gimnaziyalarda bir sözlə aşiq sənətinə qiymət verən dövlət müəssələrində tədbirlər planı hazırlanmışdır. Həmçinin, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da belə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərin siyahısına foto sərgini, kitab sərgisini, aşiq sənəti ilə bağlı kitab müzakirəsini, oxucu konfransını, ədəbi-bədii gecəni bə başqa tədbirləri daxil etmək olar. Əvvəlcə kitabxanada Aşıq Ələsgərin foto sərgisini, sonra isə Aşıq Ələsgərin kitablarını, bir sözlə aşiq sənəti ilə bağlı olan bütün kitabların sərgisini təşkil etmək olar. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn, “Sazın əbədiyyət yolu”, “Saz-söz ustası”, “Aşıq Ələsgər-195”, “Aşıq sənəti və Aşıq Ələsgər”, “Xatirələrdə yaşayan sənətkar”, “Ələsgərəm, hər elmdən haliyam...” və s. İndi isə sərginin sxemini nümunə üçün veririk:

Başlıq.

Aşıq Ələsgər-195.





Foto-stend.

Kitablarının nümayishi.

Dövri mətbuatda çap olunan materialların nümayishi.

Şeir parçası.

Aşıq olub tərki-vətən olanın  
Əzəl başdan pürkamalı gərəkdi.  
Oturub durmaqda ədəbin bilə,  
Mərifət elmində dolu gərəkdi.



## Görkəmli şəxslərin Aşıq Ələsgər haqqında söylədikləri fikirlər:

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan poetik fikrinin inkişafında parlaq və gözəl bir səhifədir ki, o, insanın ürəyində doğrudan da çox nəcib duyğular oyadır, insana böyük zövq və ləzzət verir.

*Mirzə İbrahimov  
Xalq yazıçısı*

Aşıq Ələsgərin yaradıcılığında insan gözəlliklerinin təsviri və tərənnümü xüsusi yer tutur.

*İslam Ələsgər  
Filologiya elmləri namizədi*

Dədə Ələsgərin yaradıcılığını türk xalqının ensiklopediyası adlandırmaq olar. Ələsgər şeiri Azərbaycan ruhunun güzgüsüdür.

*Tamilla Əliyeva  
Filologiya elmləri namizədi*

Gözəllik nəğməkarı olmuş ustad aşığın dastan yaradıcılığına münasibəti həm dastan yaradıcılığı üsullarının öyrənilməsi, həm də aşığın sənətə verdiyi ictimai-siyasi əhəmiyyətin ifadəsi kimi maraqlı və qiymətlidir.

*Şamxəlil Məmmədov  
Pedaqoji elmlər namizədi*

Kitabxanada Aşıq Ələsgər poeziyasını oxuculara tanıtmaq məqsədilə bu mövzuda oxucu konfransı təşkil etmək məqsədə uyğundur. Kitabxanaçı oxucu konfransına bu konfransda iştirak edəcək oxucularla birlikdə bir ay əvvəldən hazırlanır, oxuculara Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ədəbiyyatlar verir. Azərbaycanın böyük xalq sənətkarı, mütəfəkkiri Aşıq Ələsgərin yubileyi ilə bağlı oxucu konfransının keçirilməsi bir tərəfdən ustadın zəngin yaradıcılığından ilham alıb bugünkü sosial-mənəvi ehtiyacımızı ödəməyə kömək edirəsə, digər tərəfdən, həmin yaradıcılığın hərtərəfli öyrənilib lazımı səviyyədə təbliğ olunması üçün geniş imkanlar açır.

*Kitabxanaçı konfransın əvvəlində oxuculara Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında qısa məlumat verir.*

**Kitabxanaçı:** Aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca zirvəsi sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, şəxsiyyəti,

yaradıcılığı hamımız üçün əziz və doğmadır. Bu əzizliyin və doğmalığın səbəbi ondan ibarətdir ki, Aşıq Ələsgər bir böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirmiş, açıb göstərmişdir. Aşıq Ələsgər - Ələsgər Alməmməd oğlu 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Aşıq Ələsgər xüsusi təhsil ala bilməmiş, sənətin sırlarını el sənətkarlarının və ağsaqqalların yanında öyrənmişdi. İlk şeirini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. Aşıq qoşmalar, təcnislər, gərəylilər, dodaqdəyməzlər yazıb, onları şövqlə sazda ifa etmiş, dastanlar söyləmişdir. O, aşiq sənətini müəllimi - böyük ustad Aşıq Alıdan öyrənmişdi. Aşıq Alının yanında şeyirdlik edən Ələsgər aşıqlıq sənətinin sırları ilə bərabər ondan ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Ali toy məclislərinin birində Ələsgərlə deyişmiş və şeyirdinin söhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə qəsdən ona məğlub olaraq sazını qalib tərəfə - Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiramını bu sözlərlə ifadə etmişdir:

Bir şeyird ki, ustadına kəm baxa,  
Onun gözlərinə qan damar, damar.

Şeyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə ilə yanaşı İrvanda, Naxçıvanda, Qazaxda, Qarabağda, Gəncədə də məshurlaşmış, Göyçə aşiq məktəbinə rəhbərlik etmişdir. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad sənətkar kimi tanınmışdır. 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köcməyə məcbur olmuşdur. İki ilə qədər

Yanşaqda yaşayan Aşıq Ələsgər sonra Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılısalar da, onun ürəyi-gözü Göyçədə idi. O, gözünü açıb gördüyü doğma yerlər: Sırnər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün çox darixirdi. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illerini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri arxada qalmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşiq evdə oturmaqdandan darixir, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:

Səksəni, doxsanı keçibdir yaşam,  
Əzrayıl həmdəmim, məzar yoldaşım.  
Gor deyə tərpənir bələli başım,  
Daha köç təbilin çal, qoca baxtim.

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu Ağkilsə kəndində vəfat etmiş və burada da dəfn edilmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 90-cı illərin əvvəllərində Azərbaycanın böyük aşiq-şairinin qəbri ermənilər tərəfindən vəhşicəsinə yerlə yeksan edilmişdir. Aşıq Ələsgərin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilib. Onun adına küçə, mədəniyyət sarayı, respublika Xalq Yaradıcılığı evi fəaliyyət göstərir, Bakıda isə Hüseyn Hacı Qulu oğlu tərəfindən “Aşıq Ələsgər muzeyi” yaradılmışdır.

*Sonra konfransda iştirak edən oxular Aşıq Ələsgər haqqında maraqlı məlumatlar söyləyirlər.*

**I Oxucu:** Müasirləri xatırlayırlar ki, “Ələsgər ucaboy, enlikürək, bədəncə çox sağlam, çox da qüvvətli bir insan idi. Qara gözləri, qalın, qara çatma qaşları, dolu sıfəti, iri burnu vardı. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına buxara papaq qoyardı. Həmişə başını qırxdırar, üzündə xətt saxlardı. Həmişə sazi sol əli ilə çalar, zil səslə oxuyardı”. Aşıq Ələsgər istə özündən əvvəl, istərsə də özündən sonra heç bir xalq şairi, aşığı ilə

müqayisə olunmayacaq qədər müxtəlif janrlarda əsərlər yaratmışdır. **Ustadnamə, zəncirləmə, gəraylı, varsağı, təcnis, qıflıbənd, həcv, hərbə-zorba, şikayətnamə, dodaqdəyməz, dildönməz, divani, müxəmməs, müqəddəs, qəzəl, deyişmə** və s.

**II Oxucu:** Aşıq Ələsgər yaradıcılığı mövzu baxımından çox rəngarəngdir. O, Vətənin gözəllərini necə ilhamla tərənnüm edirdisə, Vətənin igitlərini də o cür qürurla tərifləyir, onların mərdliyindən vəcdə gelir, şəninə dastanlar yazırı. O, həmçinin, dastan yazımaqla kifayətlənmir, şəyirdlərindən tələb edir ki, həmin dastanları hər yerdə oxusunlar, yaysınlar. Həmçinin Aşıq Ələsgər M.P.Vaqif kimi gözəlliyi, gözəlləri öz dastanlarında həmişə tərənnüm edirdi.

**III Oxucu:** Qeyd etdiyimiz kimi, Aşıq Ələsgərin gözəllik barəsindəki təsəvvürü daha genişdir. Onun Vətənin gözəlliyi, təbiəti haqqında yazdığı dastanlar daha çox diqqəti cəlb edir. Məsələn, Dəlidəğ, Şəki, Kəlbəcər, Qarabağ, Şirvan, Qoşqar, Muğan, Goyçə, Xaçın, Narışdar, Murov, Çilgöz, Uzunyoxuş və s.

**IV Oxucu:** Onun əsərlərində Azərbaycan təbiəti, onun dağları, düzləri, çayları, gölləri, bulaqları, göy yaylaqları bütün ətri, təravəti və gözəlliyi ilə öz əksini tapmışdır. Elə bu səbəbdən də onun bizə galib çatan zəngin yaradıcılığı özündən sonra gələn istedad sahiblərinin – şairlərin, aşıqların, bəstəkarların, xanəndələrin, müğənnilərin, rəssamların diqqətini çəkmiş, hər kəs öz imkanı daxilində bu böyük sənətkara öz töhfəsini vermişdir.

**V Oxucu:** Aşıq Ələsgər irsinin toplanıb üzə çıxarılmasında, ustada layiq şəkildə xalqa çatdırılmasında görkəmli alim və şairlərimizin – Hümbət Əlizadənin, Əhliman Axundovun, İsləm Ələsgərlinin, Həmid Araslinin, Mürsəl Həkimovun, Səttar Axundovun, Osman Sarıvəllinin, Hüseyn Arifin, Məmməd Aslanın, İlyas Tapdığın, Vaqif Vəliyevin və b. böyük və danılmaz

xidmətləri olmuşdur. Xüsusən, Aşıq Ələsgər irsinin geniş şəkildə araşdırılmasında, öyrənilməsində, tədqiqində Hümbət Əlizadənin daha çox xidməti olmuşdur.

**VI Oxucu:** Aşıq Ələsgərin sağlığında kitabı nəşr edilməmişdir. İlk nəşri 1937-ci ildə Hümbət Əlizadənin tərtib etdiyi “Aşıq Ələsgər” adlı kitabı olmuşdur. Bundan sonra müxtəlif illərdə ustادın kitabları dolğunlaşa-dolğunlaşa, təkmilləşə-təkmilləşə nəşrdən nəşrə daha mükəmməl şəkildə çap olunmağa başlamışdır. İldən-ilə onun yaradıcılığına maraq daha da güclənmiş, xalqımızın görkəmli alımları onun yaradıcılığını bütün yönlərdən, müxtəlif istiqamətlərdən təhlil və tədqiq etmişlər. 1972-ci ildə ustادın anadan olmasına 150 illiyi, 1988-ci ildə 175 illiyi çox böyük təntənə ilə qeyd edilmiş, əsərləri Azərbaycan Elmlər Akademiyası tərəfindən iki cilddə çap edilmişdir.

**VII Oxucu:** Bəstəkarlarımızdan Bayram Hüseynli, Qəmbər Hüseynli, Səid Rüstəmov, Hacı Xanməmmədov və başqaları Aşıq Ələsgərin əsərlərinə dillər əzbəri olan musiqilər bəstələmişlər. Ümumiyyətlə, elə bir bəstəkar, xanəndə, müğənni, aşiq təsəvvür etmək olmaz ki, o, Aşıq Ələsgər yaradıcılığına müraciət etməmiş olsun. Aşıq Ələsgərin ilk mətbu əsərləri - “Dağlar”, “Bizim dağlar” şeirləri 1927-ci ildə “Yeni kənd” jurnalında (№3) çap olunmuşdur. Hümmət Əlizadənin onun haqqında ilk dəfə tərtib etdiyi “Aşıq Ələsgər” adlı kitabı isə 1934-cü ildə nəşr olunmuşdur. Aşıq Ələsgərin sözlərinə yüzlərlə mahnı və romanslar bəstələnmişdir. O, xalq tərəfindən bu gün də sevə-sevə dinlənilir.

**Kitabxanada keçiriləcək tədbirlərin siyahısına Aşıq Ələsgərdən bəhs edən ədəbi bədii gecəni də daxil etmək olar.** Kitabxanaçı Aşıq Ələsgərin 195 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecəyə tanınmış şair, Aşıq Ələsgər irsinin toplanıb nəşr edilməsində şifahi ədəbiyyatımızın ən yaxşı naşirlərindən biri olan Hümmət Əlizadəni, Aşıq Ədaləti, Aşıq Zülfüyyəni, Aşıq Tellini və “Aşıq Pəri” məclisinin bir qrup tanınmış aşıqlarını

dəvət edə bilər. İlk əvvəl qonaqlar Aşıq Ələsgərdən bəhs edən sərgi ilə tanış olurlar. Sonra tədbir iştirakçılarına Aşıq Ələsgərdən bəhs edən slayd təqdim olunur. Slaydın nümayişindən sonra, aparıcılar səhnəyə çıxıb tədbiri açıq elan edirlər.

**I Aparıcı:** Salam əziz və dəyərli qonaqlar, hörmətli oxucular. Hər birimiz bu gün Aşıq Ələsgər poeziyasının işigina yığışmışıq. Kökü çox-çox qədimlərdən şirə çəkən Azərbaycan aşiq sənətinin on doqquzuncu yüzillikdən azman ustadları sırasında Aşıq Ələsgərin yeri ayricadır. Onun bulaq kimi çağlayan coşqun ilhamından bizlərə yadigar qalan saz-söz inciləri neçə qərinədir ki, xalqımızın dilində əzbərdir. Dədə Ələsgərin könüllər bəzəyən qoşmaları, şaqraq gəraylıları, dəndlərə məlhəm təcnisləri hər zaman saz-söz məclislerimizin yaraşığıdır.

Yüz il dövran sürən aşiq Ələsgər,  
Min-min məclislərə yaraşış oldu.  
Çoxları saz tutub gəlib-getdilər,  
Ələsgər zülmətdə gur işiq oldu.

Qədim Azərbaycan mahallarından birində indi yağılar əlində qalmış ulu Göyçədə göz açıb, saz sehri, söz tilsimiyə bütün Qafqazı, Türkiyə və İranı heyrətdə qoyan Aşıq Ələsgər Dədə Qorquddan, Qurbanidən, Tufarqanlı Abbasdan, Xəstə Qasimdan üzü bəri xalq arasında böyük şöhrət qazanmış ustadlar cərgəsinə qoşula bilmüşdür. Möhtəşəm saz sənətinin incəliklərinə dərindən bələd olmaqla yanaşı, o, aşiq adının, ustad hörmətinin uca tutulub xətirli saxlanılmasında əvəzsiz xidmətlər göstərmişdir.

**II Aparıcı:** Aşıq olub diyar-diyar gəzənin  
Əzəl başdan pürkamalı gərəkdi.  
Oturub durmaqda ədəbin bilə,  
Mərifət elmində dolu gərəkdi.

Saflıq, doğru-dürüstlük, halallıq ölçülərini həyat və sənət amalına çevirən böyük aşığın ustad kəlamları hər zaman dəyərli və tutarlı öyünd-örnəklərdir.

El içində düz otura, düz dura,  
Dalısınca xoş sədali gərəkdi!

**I Aparıcı:** Ələsgər şeiri Azərbaycan ruhunun güzgüsüdür. Doğma torpağa bağlılıq, ana yurdun axar-baxarlı gözəlliliklərinə vurğunluq, alın tərindən nur alan güzəran şirinliyinə heyranlıq, mərdlik, sədaqət, dünyasının şah damarıdır. Babalarımızın vüqar, ucalıq yerində tərifə mindirdiyi başı qarlı ulu dağlarımız da elə bu səbəbdən Ələsgər sazından əzəli və əbədi bir vətən sevgisi kimi boy göstərir. Özü də bu dağlarda Azərbaycan ellərinin hayharaklı, çal-çağırlı binələri, bərəkətli ağacları, qonaq-qaralı oymaqları baş-başadır. Oradakı durna gözlü bulaqlar aşığın, hər bir sözündə, səsində çağlayır.

**II Aparıcı:** Xəstə üçün təpəsində qar olur,  
Hər cür çiçək açır, laləzar olur.  
Çəsməsindən abi-həyat car olur,  
Dağıdır möhnəti, məlalı dağlar.

Elə bil ki, Dədə Ələsgər candan əziz bildiyi Göyçə dağlarının nə vaxtsa əldən çıxıb yad-yağıllara qismət olacağından duyuq düşübmüş. Azərbaycan torpağının qaymağı olan Göyçə yaylaqlarının əldən ayrı düşəcəyinin xiffətini, ağrısını ustad sənətkar necə də uzaqqorənliklə söyləyib.

Hanı mən gördüyüüm qurğu-büsətlər?  
Dərdməndlər görsə, tez bağırı çatlar.  
Mələşmir sürülər, kişnəşmir atlar.  
Onçu pərişandı halların, dağlar!..

**I Aparıcı:** Çox gəzib, çox görüb, çox öyrənən Aşıq Ələsgər özü demişkən, “hər elmdən hali” sənətkardı. Dövrünün şeir, sənət, eləcə də şərq fəlsəfəsi və islam dini ilə bağlı biliklərə dərindən yiyələnməsi onun yaradıcılığında aydın şəkildə görünür. Ətraflı məlumatə və geniş təssəvvürə malik olması sayəsində Tufarqanlı Abbas, Xəstə Qasım kimi böyük sənətkarların yüz illər boyu kilidli qalan bir çox qıfilbənd və bağlamalarını məhz Aşıq Ələsgər aça bilmüşdür. Özünün düzüb qoşduğu qıfilbənd, divani və müxəmməslərdə o, elmi məlumatları qüdrətli istedadı ilə qovuşduraraq əvəzsiz ağıl və könül inciləri yaratmışdır. Ustadın sinəsində çağlayan müdriklik çeşməsindən haqq-ədalət yoluna çağırış, mehribanlılıq, böyüyə ehtiram, dost-yoldaş, qohum-qonşu arasında səmimiyyətə səsləyən öyüdlər axır.

**II Aparıcı:** “Can” deməklə candan can əskik olmaz,  
Məhəbbət artırar, mehriban eylər.  
“Çor” deməyin nəfi nədi dünyada?!  
Abad könülləri pərişan eylər.

Abad könülləri pərişan eyləmək, dünyani düzlüyə səsləmək, haqqı naşaq, mərdi namərd ayağına verməmək Ələsgər şeirlərinin başlıca qayəsi idi. Ələsgər şeirində Azərbaycan torpağı, Azərbaycan ruhu kimi Azərbaycan dilinin incəlikləri də özünəməxsus bir gözəlliklə cilvələnir. Canlı el danışığının bütün şəhdi-şəkəri, aşığın şeir dilinə bulaq saflığı, bal şirinliyi gətirmişdir. Ana dilinin incə çalarları hesabına ərsəyə gələn təcnisin cığalı, dodaqdəyməz, dildönməz kimi nadir incilərini Dədə Ələsgər Azərbaycan dilinin dərin qatlarına baş vuraraq yaratmışdır.

**I Aparıcı:** Qışda dağlar ağ geyinər, yaz qara,  
Sağ dəstinlə ağ kağıza yaz qara.  
Əsər yellər, qəhr eyləyər yaz qara,  
Daşar çaylar, gələr daşlar çata-çat.

Əsrarəngiz təbiətimizin göz oxşayan yaraşığından tutmuş el  
gözəllərinin vəsfini, mərd igidlərin tərifini saz-söz sehriylə  
ucalardan ucalara qaldıran böyük ustادın ilk kəlməsindən son  
kəlaminacan bütün söz dünyasında Azərbaycan ruhunun və  
Azərbaycan dilinin saflığı hakimdir. Əzəmətli Aşıq Ələsgər  
sənətini yüzillikləri fəth etməyə aparan da onun bağrındakı saf və  
yenilməz xalq qüdrətidir. Ələsgər poeziyası xalq ruhunun, milli  
düşüncə və təfəkkürümüzün parlaq ifadəsidir. Şeirləri dillər əzbəri  
olan, o taylı-bu taylı Azərbaycanda, ümumən Türk dünyasında  
sevilən bu qüdrətli saz şairinin ədəbi irsinə dövlət səviyyəsində  
həmişə diqqət göstərilmişdir.

**II Aparıcı:** Yaxşı hörmətinən, təmiz adının  
Mən dolandım bütün Qafqaz elini.  
Pirə ata dedim, cavana qardaş,  
Ana, bacı bildim qızı, gəlini.

Aşıq Ələsgərin xalq arasında böyük nüfuza malik olmasının bir  
səbəbi onun haqdan gələn qeyri-adi, tükənməz istədədi,  
müdrikliyi, mənəvi möhkəmliyi yüksək ədəb-ərkəni idi.

Aşıq olub tərki-vətən olanın  
Əzəl başdan pürkamalı gərəkdi.  
Oturub durmaqda ədəbin bilə,  
Mərifət elmində dolu gərəkdi.

**I Aparıcı:** Azərbaycan müstəqillik qazanandan sonra aşiq  
sənətinə diqqət artmış, klassik irsin nəşri, araşdırılması ilə yanaşı  
aşıq poeziyasına qayğı yeni vüsət almışdır. Bəli bu gün milli  
mənsubiyyətini, dilini, ruhunu, adət-ənənəsini, mədəni sərvətlərini  
qorumaq üçün hər bir xalq öz kökünə doğru gedir, xilasını mənəvi  
dəyərlərinin, əxlaqi sərvətlərinin yenidən dərk olunmasına görür.  
Biz kitabxanaçılar da, bu sahədə əlimizdən gələni öz dəyərli  
oxularımız üçün etməyə həmişə hazırlıq.

## **İstifadə olunan ədəbiyyat siyahısı:**

Internetdə:

[www.adam.az](http://www.adam.az).  
[www.google.az](http://www.google.az)

### **Kitablar:**

1. Azərbaycan aşıqları. Bakı: Çəşioğlu, 2004.-S.193-196
1. Aşıq Ələsgər. Əsərləri: Şeirlər, dastan-rəvayətlər . - Təkrar nəşr .- Bakı: Şərq-Qərb, 2004. - 400 s.
2. Aşıq Ələsgər. Şerlər, dastan-rəvayətlər, xatirələr.- Bakı: Çinar-çap, 2003.- 496 s.

### **Dövri mətbuatda:**

- M. Qasımlı. Aşıq Hüseyn Şəmkirli // Mədəniyyət.-2011.-2 dekabr.-№ 89. S.13
- A.Ələsgər Düşdü. Gördüm. Dəyməmiş. Yanə-yanə. Yaylaq. Gözəl / Aşıq Ələsgər // Azərbaycan. - 2006. - №8. - S.3-6.
- N. Azər. Aşıq Ələsgər-şerin ən uca zirvələrindən boylanan sənətkar / A.Nuriyev // Kaspi.- 2011.- 3 iyun.- № 97.- S. 12.
- S. Fəxrəddin. Bir ozanın bəxti: Aşıq Ələsgər haqqında / F. Salim // Kaspi.- 2011.- 9 fevral.- № 24.- S. 13.
- Ə.İslam. Ustadlar ustادı: Aşıq Ələsgər - 190 / İ. Ələsgər // Respublika.- 2011.- 14 aprel.- № 75.- S. 6
- A.Qədir. Aşıq sənətinin korifeyi: Aşıq Ələsgər- 190 / Q. Aslan // Respublika.-2011.- 4 iyun.- № 115.- S. 7.
- L.Ə. Mahmud. Ələsgər poeziyasının qüdrəti: Aşıq Ələsgər -190 / Ə. M. Lələdağ // Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- № 12.- S. 13
- N. Məhəmməd. Dərsi azlar Ələsgərdən dərs aldı... : Aşıq Ələsgər - 190 / M. Nərimanoğlu // Azərbaycan.- 2011.- 2 iyun.- № 117.- S. 7
- A.Tahir. Qədəm: Aşıq Ələsgər - 190 / T. Abbaslı // Mədəniyyət.- 2011.- 20 aprel.- № 27.- S. 12.

## **“Saz - Söz sərvətimizin keşiyində”**

(metodik vəsait)

**Kompyuter yığımı  
və dizayn:**

**Ruhiyyə Məmmədli**

**Ünvan:AZ-1022 Bakı şəh., S.Vurğun küç.88;  
E-mail: childlibbaku@yahoo.com  
URL:www.clb.az**

F.Köçərli adına Respublika  
Uşaq Kitabxanasında  
çap olunmuşdur.

Sifariş: 12  
Çapa imzalanmışdır: 10.11.2015  
Tirajı:100  
Pulsuz.